

Nizaməddin MUSTAFA

V

Bəşəriyyətə olmazın tələfat və ziyanlar vermiş iki dünya müharibəsindən, irili-xirdali yüzlərlə hərbi yürüsdən, atom fəlakətindən, soyuq savaşdan, ideoloji çarpışmalarдан... nələrdən, nələrdən sonra, insan, ötən əsrin sonlarından etibarən, deyəsən, nəhayət ki, öz həyatının əsl qədir-qiyomatını bilmış, özünün həqiqətən də dərrakəli varlıq olduğunu sözdə deyil, əməldə sübuta yetirmək yolunu tutmuşdur. Hətta demək olardı ki, böyük şairimiz Səməd Vurğunun bəşəriyyəti ağıla, insansevərliyə, mərhəmətə, şəfəqqətə, qaba qüvvətdən əl götürməyə səsləyən məşhur suali ("Qalib gələcəkmi cahanda kamal?") aktuallığını itirmiş, kamal tam və qəti qələbəsini çalmış, insan həm dünyaya, həm də öz ətrafindakılara münasibətdə tolerantlıq, sivillik nümayiş etdirməyə başlamışdır. Amma yox... Demək olmur... Hara baxırsan zülm, ədalətsizlik, təcavüz, terror... Güclü zəifin haqqını tapdalıvar, zaif isə anlaşılmaz bir tərzdə (əslində, məşhur və mənfur "insan zülmə tabedir" deyimini xatırlasaq, bu kazusu da anlamaq mümkünür) güclülərə qahmar çıxır, onların mövqeyini daha da möhkəmləndirir. İlin-günün bu vaxtında vəhşilik deyil də nedir? Dahi mütefəkkir Hüseyin Cavid şərin insanın təbiətindən qaynaqlandığını inanır, "İblis"da İxtiyarın dili ilə: "...həp bəşəriyyət etmiş bu gün ev yixməgə, qan içməyə adöt", - deyir, əsərin qəhrəmanı Arif isə bu fikri belə davam etdirirdi: "Yalnız deyil insanlara, vəhşilərə sorsan Onlar belə insandakı vəhşiliyə heyran". İnsanın naqış xisləti, el arasında deyildiyi kimi, "ciy süd əmməsi", yarımvəhi keçmişdən xəbər verən acı təcrübələrin silinməz yaddaşı nəzərə alınanda hələ bugün də ona kamil bir varlıq kimi etimad və etiqad bəsləmək yersiz, vaxtsız görünür. Sonuncu dünya müharibəsindən nə qədər vaxt keçib ki?..

Bir qısa arayışa nəzər yetirin. Təkcə Avropa ölkələrinin son 4 əsrə mühərabələrdə verdiyi insan itkisi 17-ci əsrə 3,3 milyon, 18-ci əsrə 5,4 milyon, 19-cu əsrin əvvəlindən Birinci Dünya müharibəsinənən 5,7 milyon, Birinci Dünya müharibəsində 10 milyona yaxın, İkinci Dünya müharibəsində isə 50 milyon nəfərdən çox olub. Arta-arta gedib. 20-ci yüzilliyi isə 25 əsrlik yazılı tarixin ən qanlı dövrü adlandırıllar və burada heç bir mübaliq yoxdur. Məhz 20-ci əsrin ilk yarısında iki dünya müharibəsinin, habelə kommunizm və faşizmin törətdiyi vəhşətlər Avropa insanların yekəxana rasional optimizminin puçluğunu fas elədi. Dünya gördü ki, humanizm və insana məhəbbət duyğularını əldə bayraq

edən, həmcinslərinə sevgi serenadaları oxuyan ağ adamların misilsiz qəddarlığı ilə müqayisədə Pataqoniya aborigenlərinin ritual kannibalizmi məsum körpə siltaqlığı kimi bir şəymış. Nasizm və kommunizmin manesiz triumfu müasir insanın beynindəki qorxunc sırların üzərində pərdəni qaldırdı. Məlum oldu ki, bəşəri mədəniyyət və sivilizasiya son dərəcə dərin ekzistensional böhran içindədir... Bəs o biri qitələr necə? Amerikanın Yaponiya şəhərləri Xirosimo və Naqasakiyə atdığı atom bombalarının (1945-ci il avqustun 6-sı və 9-u) doğurduğu dəhşətlər, 140 min insanın ölməsi, genotipa vurulan ziyan, süalanmaya məruz qalanların nəsilbənsil özünə gələ bilməməsi, ictimai ağrı-acılar hara yazılışın? Bəyəm kaman-ox savaşından nüvə qırğınlarına qədər keçən bütün bu dövrdə dünyamız başdan-başa hərb meydani, in-

"Özünü tanı, İnsan" silsiləsindən

mizdə müəyyən neyron tsiklləri şəklində qabaqcadan hazır olan potensial qərarlar arasından uyğun gölənini anidən seçir və tamamilə təhtəşüüri hərəkət edirik. Bu elmi qonaqtırı də gözə alanda qədim romalıları qladiator döyüşlərinə, ispanları əsrlər uzunu korrida yarışlarına, yeni çağda milyardlarla avropalı, asiyalı, amerikalı - Şərqdə, yaxud Qərbdə yaşamasından asılı olmayıaraq, boksa, güləşə, əlbəyaxa döyüşlərə, idmanın son vaxtlar yeni-yeni əcaib formalarda üzə çıxan və zor gücünə əsaslanan qaydasız növlərinə, hətta müxtəlif kompüter oyunlarına, mühərribə və dəhşət filmlərinə, ən nəhayət, ovçuluğa həvəsləndirən səbəbi insanın "zooloji" xatiratları ilə izah edənlərə haqq verməyə bilmirsən. Bəl-


"...Onlar belə insandaki vəhşiliyə heyran"

san sallaqxanası olmamışmı? Yer üzündə insanlar və ölkələr arasında kinin-küdürütin, asdı-kəsdi ruhunun, aqressiyənin bu günün özündə də tüğyan etməsi aşkar deyilmə? İstisna olunmur ki, bütün bu nisfrətin, qəzəbin, insanlıqı siğmayan təcavüz faktlarının mayasında əcadadlarımızı öz "sürü yoldaşları" ilə ölüm-dirim mübarizəsinə sövq etmiş həmin heyvanı motivlər dayanır.

Biz nə qədər yumşaltmağa çalışsaq da, insan oğlunun xamırı qəddarlıqla yoğrulub. İnanılmaz dərəcədə adı bir məsələyə diqqət yetirək: keşkin təəssüratlar, dramatik, hətta qanlı oyun və tamaşalar çıxumuza xoş gəlir. Sizcə, niyə? Alımların fikrincə, yeknəsəq, darıxdırıcı adiliklərə rəng qatan, qanı qızdırın, həyəcanvericiliyi ilə böyük cazibə qüvvəsinə malik olan bu oyun və tamaşalar biza uzaq keçmişimizin yaşantılarını xatırlatdıguna görə. Əlbəttə, şüurlu soviyyadə. Neyrofizioloqlar təsdiqləyirlər ki, insan beyni qərar verərkən əksər hallarda şüura müraciət (istinad) etmir, çünki buna sadəcə vaxt çatdırmaq olmaz. Hesabımızı götürün ki, hər bir sinaps (sinir hüceyrələri, neyronlar arasında kontakt, birləşmə, dünyun nöqtəsidir; aşağıda haqqında ətraflı danışlaçaq) prosesində bir siqnalın "işlənilməsi" üçün 1 millisaniyə vaxt lazım olur. Ən sadə qərarın qəbul olunmasında isə minlərlə sinaps iştirak etməlidir. Elm də sübut edir ki, biz xarici siqnalara reaksiya verərkən beyni-

kə də haqlıdır. Alımların başqa bir fikrini də qəribəciliyə salmaq olmaz: mərhəmət, şəfqət duygularından daha güclü olan emosional çalxantı ehtirası insanda anadangəlmədir və onun keçmiş həyat tərzində qalma bir tələbdir. İbtidai keçmişimizdə, Spenserin dediyi həmin o "heyvanı" dövrdə ulu əcadadımıza xas olmuş həyat təcrübələrinin, hiss, duyğu və yaşantıların estafet çubuğu (yaxud molekulyar kod) kimi ötürülərək, müasir insanın qan və ilik yaddaşında, indiki terminlə, gen yaddaşında, DNT-sində toplanması təkmül və ırsiyyət məntiqinə də tamamilə uyğundur.

"İbtidai keçmişimiz" deyəndə bizi insan həyatının müasir səviyyəsinə gətirib çıxarış təsəvvürü siğmayacaq qədər uzun inkişaf yolunun ilkin mərhələləri nəzərdə tutulur. Tarixçilərin qonaqtincə, meymunabənzər əcadadlarımızdan Homo sapiensin qədim vəziyyətinə çatana qədər insan populyasiyası təqribən 18 milyon illik bir təkamül dövrü keçmişdir. Burada həmin əsas etaplardan bir neçəsinə xatırlamaq, zənnimizcə, oxucu üçün də maraqsız olmaz. Çünki həmin etaplarda əcadadlarımızın fizioloji inkişafının ümumbəşəri və



planetar təkamüllə nə qədər sıx bağlılığı əyani görsənir. Texminən 7 milyon il bundan əvvəl ilk hominidlər düz yeriməyi öyrəndilər. Bipediya (2 ayaq üzərində yerimək) nəticəsində bədənin temperaturu aşağı düşdü, aydın məsələdir: ayaq üstə qalxanda bədən düz və daha hündür olur. Bələ bir versiya da var ki, əcadadlarımızın bədəninin tük örtüyündən azad olması onların düz yeriməyə başlamaları ilə eyni vaxta, bəlkə də bir qədər əvvələ təsadüf etmişdir. 2-ci mühüm mərhələ od qalamağın, alov alınması texnologiyasının kəşfi və mənimşənməsi ilə başladı. Zamanımızdan milyon yarım il qabaq insanın Şərqi Asiyada yaşayan əcadadları oddan istifadə etməyi öyrəndilər. Fridrix Engels sürtünmə yolu ilə od alınmasını xilaskarlıq əhəmiyyətinə görə ümumdünya tarixində buxar maşının inxtira olunmasından üstün hadisə hesab edirdi. Onun məşhur sözlərini xatırlayaq: "...odun əldə olunması ilk dəfə insanı təbiətin müəyyən bir qüvvəsinə hakim etmiş və bununla da insani heyvan aləmindən qəti olaraq ayırmışdır. Buxar maşını heç bir zaman bəşəriyyətin inkişafında bu qədər böyük sıçrayışa səbəb ola biləcəkdir". Söhbət odun alınması ilə insanın həyat tərzində baş vermiş radikal irəliliyidən - onun qidalanma üsulunun principial olaraq dəyişməsindən gedir. Aydındır ki, bişirilmiş yeməklər daha yüksək energetik dəyər kəsb edirdi. Qədim insanın rasiyonunda möhkəm yer tutan bitki və heyvan mənşəli bişmiş yeməklər əvvəlkindən daha doyumlul və kolorili idi. Antropoloqlar əmindirlər ki, insanın bədən ölçülərinin böyüməsi və daha sonra beyninin inkişaf etməsi məhz qida rasionundakı bu dəyişikliyin nəticəsidir. Meymunların yediyi aşağıdakı keyfiyyətli bitki yerinə, yüksək kalorili ət və ilik yeməklə birbaşa əcadadlarımızın Homo erectus hər yeməkdə daha böyük beyni qidalandırmağa bəs edəcək əlavə enerji qəbul edirdi. Məşhur fransız mütefəkkiri, səsioloq, etnoloq və kulturoloq, struktural antropologianın qurucusu Klod Levi-Strassun fikrincə, insanla digər heyvanları fərqləndirən əsas ayıricı xətt də elə ciy yeməklərdən ("le era") bişirilən yeməklərə ("le cuit") keçid prosesində qoyulur. Beynin inkişafı burada aparıcı həlqədir və sonrakı etapların zəruri şərti kimi götürülə bilər. Buna görə də həmin etapları yalnız sadalamaqla keçək: 500 min il əvvəl qədim insanlar Yer planetinin hər tərəfinə yayılır; təqribən 200 min il (bəzi tədqiqatçılar görə, 500 min il) əvvəl Homo sapiens meydana gəlir, 100 min il əvvəl dinin yaranması ilə insanın ruhani həyatı başlayır; 70 min il əvvəl isə müasir tipli insan (neoantrop) Homosapiensi "əvəz edir" (doğrudur, genetika nöqtəyi-nəzərindən müasir tipli insan daha qabaq - 200 min il əvvəl yaranmışdır); eramızdan əvvəl 12-8-ci minilliklər əhəmət etmiş mezolit dövründə ovçuluq, balıqçılıq, meyvə və bitki köklərini toplama nəticəsində qida əldə etməklə yanaşı, qədim insan fəal şəkildə maldarlıq və əkinçiliklə də məşğul olmağa və bələliklə, qida istehsalına başlayır. Bu isə odun keşfindən sonra Yer üzündə həyatın xarakterini dəyişən, bəşəriyyətin göləcək inkişaf yolunu müəyyən edən dənə bir inqilabi addım idi. Avropanın tarixəqədərki tarixini tədqiq etmiş avstraliyalı tarixçi Vir Qordon Çayldın da qeyd etdiyi kimi, bu, "bəşər iqtisadiyyatını transformasiya edən, insana öz qida ehtiyatına nəzarət etmək imkanı verən bir inqilab idir"...